

# AZƏRBAYCAN ƏRAZİSİNDE FILİZ VƏ QEYRİ FILİZ YATAQLARININ AXTARIŞINDA MAQNİTOMETRİK TƏDQİQATLARIN ROLU

(Göygöl rayonu ərazisində yerləşən Tülallar yatağı timsalında)

V.M.Babazadə<sup>1</sup>, H.Ö.Vəliyev<sup>2</sup>, Ş.F.Abdullayeva<sup>1</sup>, N.N.İsmayılova<sup>3</sup>

<sup>1</sup>Bakı Dövlət Universiteti, <sup>2</sup>AMEA, Respublika Seysmoloji Xidmət mərkəzi

<sup>3</sup>"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti

**Açar sözlər:** Geofiziki tədqiqatlar, maqnitometrik üsul, maqnit variasiyaları, anomal effekt, tektonik pozulma zonası, ferromaqnit mineralər, maqnetit, mis-kolçedan, yatağın konturu.

Azərbaycan ərazisində qədim zamanlardan indiyə kimi filiz (dəmir, aliminium, qızıl, gümüş, mis, qurğunun, civa və s.) və qeyri filiz (neft, qaz, yanar şist, qır və s.) yataqları istismar olunur. Keçmişdə fransız, alman, ingilis geoloq-tədqiqatçıları, sonralar XIX əsrin əvvəllərindən başlayaraq rus və azərbaycan geoloq-tədqiqatçıları ərazidə geoloji və geofiziki üsullarla məlum olan filiz və qeyri filiz yataqlarının öyrənilməsinə başlamışlar. Filiz yataqlarının istismarına maraq artdığından Kiçik Qafqaz ("Gədəbəy", "Zod", "Ağyurd", "Covdar", "Qoşabulaq", "Vej-nəli", "Söyütlü", "Daşkəsən" və s.) və Böyük Qafqaz (Balakən, Filizçay və s.) ərazisində kompleks geofiziki üsullarla (elektrik kəşfiyyatı, qravimaqnit və s.) tədqiqatlar aparılır.

**Mövzunun aktuallığı.** Dünyanın müxtalif regionlarında filiz və qeyri filiz yataqlarının axtarışında tətbiq olunan kompleks geofiziki üsullar, ilk növbədə maqnitometrik tədqiqatlar, Azərbaycan ərazisində də tətbiq edilməkdədir.

**İşin məqsədi.** Azərbaycan ərazisində geofiziki üsullarla filiz və qeyri filiz yataqlarının axtarışında maqnitometrik üsulun müsbət rolu olduğunu elminənzəri və praktiki məlumatlarla əsaslandırmaqdır.

Maqnit sahəsi – materiyanın-kainatın varlıq formasıdır. Maqnit sahəsi müəyyən qaydada istiqamətlənmiş elektrik cərəyanına təsir edən mexaniki qüvvə ilə xarakterizə olunur və elektrik cərəyanına mexaniki qüvvə ilə təsir edir [13]. Bu xassəyə ancaq maqnit sahəsi malikdir, elektrik və qravitasiya cazibə sahələri bu xassəyə malik deyildir. Maqnit sahəsinə xarakterizə edən kəmiyyət, maqnit sahəsinin intensivliyi idir [13]. Maqnit sahəsinin mənbələri yoxdur, yəni təbiətdə elektrik yüklerinə oxşar maqnit yüksəkləri mövcud deyildir. Maqnit sahəsi şimal maqnit qütbündə çıxan və cənub maqnit qütbündə qapanan qüvvə xətləri ilə göstərilir. Yer kürəsinin hər hansı nöqtəsində maqnit sahəsinin

gərginliyinin tam vektorunu ( $T$ ) maqnitometr cihazları ilə ölçmək olur. Maqnit sahəsinin digər təşkiledicilərini -  $H$  və  $Z$  parametrlərinin təyin olunması da mümkündür. Maqnit induksiya vahidi Tesladır ( $1 \text{ HT} = 10^{-9} \text{ Tl}$ ).

Yerin maqnit sahəsi sabit deyil, zaman keçdikcə dəyişəndir və belə dəyişmə maqnit sahəsinin variasiyası adlanır. Ümumi Yer səthinin maqnit sahəsi, əsrlik, illik, sutkalıq, maqnit həyacanlanması (maqnit tufanı) və lokal anomal geomaqnit dəyişmələri (ani geodinamik proseslər) kimi müşahidə olunur [10]. Maqnitometrik tədqiqatlar zamanı geoloji obyektin yaradığı maqnit sahəsinin izoanomal dəyişmələri maqnitometrik cihazlarla ölçülür və izoanomal xəritə tərtib olunur.


**Maqnitometrik planalma tədqiqatları.** Yer kürəsinin, ayrı-ayrı regionların geomorfoloji strukturlarının ayrılmasında, regional tektonik qırılmaların izlənilməsində, faydalı qazıntı yataqlarının axtarışı və keşfində maqnit kəşfiyyatı planalma məlumatlarından istifadə olunur. Yerin maqnit sahəsi maqnitometr cihazları ilə ölçülür. İlk maqnitometr 1833-cü ildə Karl Quass tərəfindən icad edilmişdir. Hazırda müasir maqnitometrlər peykədən, təyyarədən, helikopterdən, gəmilərdən dənizdə, qayıqlardan göllərdə, maşınlarda və piyadalarla yer səthində hərəkət etməklə ölçmə aparmaq olur [12, 13]. Yer səthində qlobal maqnit sahəsinin (kosmik, yerli, sahəvi və s.) zaman və məkan etibarilə izlənilən anomal dəyişmələri müşahidə olunur. Yer səthində maqnit sahəsi orta hesabla  $50000 \text{ nT}$  olmaqla  $20000-60000 \text{ nT}$  arasında dəyişir [12].

Yerin maqnit sahəsinə əks etdirən anomal maqnit sahəsi (AMS) xəritələri, əvvəller təyyarə və helikopterlərə aparılan planalma məlumatları əsasında tərtib olunurdu. Keçmiş SSRİ-nin Azərbaycan ərazisi də daxil olmaqla sonuncu ( $\Delta T$ ) xəritəsi 1977-ci ildə 1:2500000 miqyasında qurulmuşdur [12]. Sonralar,

müxtəlif vaxtlarda aerokosmik məlumatlar əsasında daha dəqiq - 1:200000 miqyaslı xəritələr yenilənmişdir.

**Azərbaycanda regional maqnitometrik planalmalar.** Azərbaycan ərazisində 1927-ci ildən başlayaraq maqnitometrik tədqiqatlar aparılmış, məlumatları 1964-1968-ci illərdə emal və interpretasiya olunmuş, müxtəlif dərinlik intervallarına uyğun maqnit sahəsinin ( $\Delta T$ ,  $\Delta Z_a$ ) xəritələri (1:500000 və 1:200000) tərtib olunmuşdur [3, 7, 8]. Büyük Qafqaz, Kiçik Qafqaz və Kür çökəkliyinə dair maqnitometrik məlumatlar sonrakı illərdə tədqiqatçılar tərəfindən araşdırılmış, qravimaqnit anomaliyaların geoloji-tektonik xüsusiyyətlərinə aydınlıq gətirilmiş və 1:200000, 1:100000, 1:50000 və s. miqyaslı daha dəqiq xəritələr qurulmuşdur. Bu xəritələrdə Azərbaycan ərazisi tektonik bloklara bölünmüş, metallogen tektonik bloklara, zonalara ayrılmış və onların daxilində endogen filizləşmə sahələri müəyyən edilmişdir [2, 4, 9, 11]. Hazırda Azərbaycan ərazisində filiz yataqlarının aşkar olunması məqsədilə tədqiqat işlərinin miqyası böyümüş və hal-hazırda daha müasir, Kanada və Rusiya istehsalı olan maqnitometrlərlə planalmalar aparılır.

olunmuş anomal maqnit sahəsi zonalarında keçən əsrin 1980-1995-ci illərində Azərbaycan Geoloji idarəsi tərəfindən (indiki Ekologiya və Təbii Sərvətlər nazirliyi, Kiçik Qafqaz ekspedisiyası) aşkar olunmuş regional metallogen zonalarda M-27 və M-33 modifikasiyalı maqnitometrik cihazlar vasitəsilə six profillər şəbəkəsi ilə detal miqyaslı (1:10000, 1:5000, 1:2000) tədqiqatlar aparılmış filiz yataqlarının sərhədləri dəqiqləşdirilmişdir [7, 11]. Azərbaycan ərazisində 2000-ci ildən başlayaraq maqnit variasiyalarının və endogen geomaqnit gərginliyin oyrənilməsində filiz yataqlarında dəqiq maqnitometrik planalmalarda müásir maqnitometrlərlə (G-856 markalı proton tipli ABŞ-ın Kinemetriks şirkətinin istehsalı və Overhauser GSM-19 T, Kanada istehsalı) ölçmə işləri davam etdirilir. Aparılmış maqnitometrik və digər geofiziki planalmalarla yeni perspektivli filiz yataqları aşkar olunmuşdur. Belə yataqlardan biri də Daşkəsən qraben sinklinorisinin Goygöl horst-qalxımı zonasında yerləşən, Üst Yura (kimmeric) yaşılı çöküntü kompleksinin orta tərkibli subvulkanik filizləşmə zonasında kəşf edilmiş Tülallar yatağıdır (*şəkil 1*). Yataq ərazisində Yura, Təbaşir yaşılı vulkanogen, subvulkanik, intruziv səxurlar geniş




*Şəkil 1. Tülallar yatağı və ətraf ərazilərin kosmosdan çəkilmiş xəritəsi.*

Filiz yataqlarının axtarışı məqsədilə detal maqnitometrik planalmalar (Tülallar qızıl yatağının timsalında). Regional planalmalarla aşkar

yayılmışdır [1, 2, 9].

Tülallar yatağının geoloji xəritəsində ayrılan üç iki tektonik blok qırılma-pozulmalarla mürəkkəbləş-




Şəkil 2. Tüləllər qızılı sahəsinin geoloji xəritəsi.

miş və qövsvari strukturlar müşahidə olunmuşdur (*şəkil 2*). Potensial resursu 500 min unsiya qızilla qiymətləndirilən Tüləllər yatağında, onun şimal və cənub sahəsində istismar işlərinə hazırlıq məqsədilə geoloji-geofiziki kəşfiyyat və layihələndirilmə işləri aparılmışdır. Tüləllər yatağı sahəsində 2021-ci ildə hasilata başlamaq nəzərdə tutulurdu. Burada aparılan maqnitometrik tədqiqatlar dərin qatlarda olan filiz təzahürlərinin anomal effektinin qeyri-bircins olduğunu göstərmüşdür. Filizləşmənin proqnoz qiymətləndirilməsində, metallogen əlamətlərin aşkarlanması, filiz kütłəsinin morfologiyasının, filiz

damarlarının ölçülərinin, yatım dərinliyinin, uzanma istiqamətinin və s. parametrlərin təyinində maqnitometrik məlumatlardan istifadə olunmuşdur.

Maqnitometrik məlumatların lokal anomaliyalarının geoloji təhlili nəticəsində filiz kütłəsinin təzahür sahələrinin sərhədləri dəqiqləşdirilmişdir. Müxtəlif istiqamətli tektonik qırılmaların izlənilməsində ərazidə qazılmış quyu məlumatları nəzərə alınmışdır. Tüləllər yatağının şimali-şərq sahəsində maqnitometrik və elektrik kəşfiyyatı üsulları ilə alınmış məlumatlar əsasında filiz tipli damar formalı minerallaşmış geoloji obyektlərin xəritəsi (1:5000)




Şəkil 3. Tüləllər yatağında maqnitometrik və elektrik kəşfiyyatı üsulları ilə aşkarlanmış filiz tipli damar formalı minerallaşmış obyektlərin xəritəsi.

tərtib olunmuşdur (*şəkil 3*).

Tülallar filiz yatağı sahəsinin cənubi-qərb hissəsində (a) və şimalı-şərqi sahəsində (b) geomaqnit dəyişmələrin profillər üzrə qrafikləri (A) və filiz tipli damar formalı minerallaşmış geoloji obyektlərin

məməsi hallarına da rast gəlinir. Belə halın maqnitometrik planalma üsulunun informativliyinin azlığı kimi qəbul olunmamalıdır.

Filiz zonasında sükurların mineralallaşma tərkibində maqnitohəssas dəmirli birləşmələrin faiz göstəri-




*Şəkil 4. Tülallar yatağının cənubi-qərb hissəsində (a) və şimalı-şərqi sahəsində (b) geomaqnit dəyişmələrin profillər üzrə qrafikləri (A) və filiz tipli damar formalı minerallaşmış geoloji obyektlərin izlənməsi (B) xəritəsi (miqyas 1:5 000).*

izlənməsi (B) 2D xəritələrində (1:5000) filiz damarları zonal olaraq aydın şəklində izlənilir (*şəkil 4*).

Qızıl yataqları sahəsində geoloji kəsilişlərdə sükurların mineralallaşması yüksək olan yerlərdə və dəmir birləşmələri zonaları həm geoelektrik kəsilişlərdə, həm də maqnit planalma profillərinin geomaqnit qrafiklərində çox yaxşı izlənilir (*şəkil 5*). Respublikanın digər qızıl yataqlarında, bəzi sahələrdə elektrik və maqnit parametrlərinin uyğun qrafiklərində anomal dəyişmələrin xarakterik izlən-

cisi az olan hallarda geomaqnit parametrlər zəif izlənə bilər. Maqnit anomaliyalar o vaxt xarakterik ayrılır ki, anomaliya yaranan filiz kütləsi dəmir birləşmələrlə zəngin olsun, axtarılan faydalı qazıntı filizinin tərkibində yüksək dəmirli minerallar olsun və maqnitli-ferromaqnit mineralların (maqnetitin, maqqemitin, titanomaqnetitin, titanomaqqemitin, titanohematitin və pirrotinin) faiz dərəcəsi anomali maqnit effekti yaratsın, maqnit sahə göstəricisi ( $\Delta T$ ,  $nTl$ ) ətraf sükurlardan xeyli fərqlənsin. Bundan



1 Кривые геоэлектрического профилирования. Вертикальный масштаб в 1 см = 2%. 2 Изокарты выявленной полигидратации в %. 3 Кривые удельного сопротивления. Вертикальный масштаб в 1 см=250 Ом м. 4 Изокарты удельного сопротивления Ом м; 5 Естественное удельное сопротивление Ом м. 6 Кривые магнитного поля АТ (в Тесла 250 нТ). 1 Положительные значения; 2 Отрицательные значения; 7 Равновесие. 8 Геоэлектрический разрез. 9 Геолого-геофизический разрез. В Номера и точки наблюдения ВП ВЭЗ (выявленные водонапорные и промышленные зоны гидроактивации). 12 Перспективные для будущего поиска выявленные полигидратации

### Səkil 5. Tülallar yatağının elektrik və maqnit kəşfiyyatı məlumatları əsasında qurulmuş geoloji kəsilişi.

başqa, maqnitometrik üsulun tətbiqində metodik yanaşma düzgün aparılmalıdır: ölçü cihazları iş prinsipinə uyğun sazlanmalı, ölçü aparılan ərazidə maqnitohəssas texnogen manieler olmamalıdır. Maqnitometrik məlumatların emalında illik, aylıq, gündəlik və tufan xarakterli maqnit variasiyaları anomal effektin hesablanmasında düzgün nəzərə alınmalıdır [5, 6]. Toplanmış maqnitometrik məlumatların emalı müasir proqramlar əsasında aparılmalı və digər geofiziki nəticələrlə müqayisəli araşdırılaraq ümumiləşdirilməlidir. Bəzən yeni aparılmış elektrik kəşfiyyatın “Təbii elektrik sahəsi” üsulu, “Oyadılmış polyarizasiya” üsulu, “Şaqlı elektrik zondlama” üsulu məlumatları 30-40 il əvvəl aparılmış (A. Karkoşin, 1979; B.Xesin, 1981, X.P.Metaksa və b.) maqnitometrik planalma nəticələri ilə müqayisə olunduqda, düzgün nəticə alınmışdır [11]. Qeyd etmək lazımdır ki, respublikanın bir çox sahələrində neftli-qazlı strukturların axtarışı

və kəşfində, tektonik blokların ayrılmışında, tektonik qırılmaların izlənilməsində və bir çox filiz yataqlarının axtarışında maqnitometrik planalmalar geofiziki üsullar kompleksinə daxil edilmişdir.

Maqnit kəşfiyyatı planalmalarında filiz kütləsinin yaratdığı maqnit effektinin anomal göstəricisi nə qədər zəif olsa belə onun sərhəddini ayırd etmək olur; əsas məsələ aşkar olunmuş maqnit anomal effektinin kriterilərini təyin etməkdir. Tədqiqatçılarda maqnitometrik göstəricilərin geoloji dəyərləndirilməsində anomal sahə yaradan obyektin dərinliyini, yatım formasını, ölçülərini hesablamığı imkan verən rəqəmsal qiymətləndirmə bacarığı olmalıdır. Yataqların axtarışında sulfid minerallaşması zonalarının aşkarlanmasında maqnitometrik üsulla yanaşı elektrik kəşfiyyatının “Oyadılmış polyarizasiya üsulu”nın və onun müasir “Elektrotomografiya” üsulu tətbiqi daha inandırıcı nəticələr verir.

## NƏTİCƏ

1. Filiz yataqlarının axtarışı və kəşfiyyatında digər geofiziki üsullarla (elektrik, qravimetrik, seysmik və s.) yanaşı maqnitometrik üsulun tətbiqinin nəzəri və praktiki əhəmiyyəti əsaslandırılır.

2. Azərbaycan ərazisində filiz və qeyri filiz yataqlarının axtarışı və kəşfində maqnitometrik üsulun tətbiqinin informativliyi təsbit edilmişdir.

3. Maqnit planalmanın tədbiqinin asan olduğu və az xərc tələb etdiyi, istənilən mürəkkəb relyefli ərazilərdə ölçmə işlərinin aparılmasının mümkünluğu, alınan məlumatların dəqiqliyi və elektrik kəşfiyyatı nəticələri ilə müqayisəli təhlilinin daha səmərəli olduğu elmi əsaslandırılmışdır.

4. Tülallar yatağında törəmə kvarsitlər və qırılmalr boyu maqnit anomaliyaları izlənilir və gələcəkdə belə sahələrdə maqnitometrik üsulla kəşfiyyat işlərinin aparılması tövsiyə edilir.

## ƏDƏBİYYAT:

1. Abdullaev R.H., Mустафаев Г.В. и др. 1988. *Мезозойские магматические формации Малого Кавказа и связанное с ними оруденение*. Баку, Эlm, 160 c.

2. Babazadə V.M., Əhmədov D.M., Xələfli A.A. və b. 2009. *Filizdaşıyıcı regionların kompleks öyrənilməsində sistemli geoloji-geofiziki tədqiqatlar (Böyük Qafqazın cənub yamacı timsalında)*. BU Xəbərləri, Təbiət elmləri seriyası, № 4, s.123.

3. Babazadə V.M., Əhmədov D.M., Xələfli A.A., Məmmədov M.N., İmamverdiyev N.Ə. və b. 2010. *Böyük Qafqazın cənub yamacında yeni filiz yataqlarının aşkar edilməsində qravimaqnit planalma materiallarının geoloji təhlili*. Bakı Universitetinin xəbərləri. Təbiət elmləri seriyası, №2, s.107-118.

4. Геология Азербайджана. 2003. Том VI. Полезные ископаемые. Баку, Nafia, 577 c.

5. Горячев Н.А. 2014. Благороднометалльный рудогенез и мантийно-коровое взаимодействие. Геология и геофизика. Том 55, № 2. с. 323–332.

6. Ерофеев Л.Я., Орехов А.Н. 2014. Геофизические и петрофизические исследования малосульфидных кварцево-жильных месторождений золота Сибири. Геофизика, № 3. с. 56-61.

7. Исмаил-заде Т.А., Гаджиев Е.Г., Хесин Б.Э. и др. 1985. Путемагнитная карта Азербайджанской ССР. Масштаб 1:500 000 - Л. Карт-фабрика.

8. Масимов А.А., Ахмедов Д.М., Халафлы А.А. и др. 2007. Перспективы выявления новых рудных месторождений и проявлений на южном склоне Большого Кавказа (по данным дистанционных исследований). Вестник Бакинского Университета (серия естественных наук), № 4, с. 101-109.

9. Минерально-сырьевые ресурсы Азербайджана (условия формирования, закономерности размещения, научные основы прогнозирования). 2005. Под ред. В.М.Баба-заде. Баку, Озан, 808 с.

10. Рзаев А.Г., Етирмишли Г.Д. 2013. Отражение геодинамического режима в вариациях напряженности геомагнитного поля. Xəbərlər. Yer Elmləri, N4, s. 3-15.

11. Алексеев В.В., Гаджиев Т.Г., Хесин Б.Э. 1988. Гравимагнитные аномалии Азербайджана и их геологическое истолкование. Баку, 63 c.

12. [http://www.esa.int/Our\\_Activities/Observing\\_the\\_Earth/Swarm/Swarm\\_reveals\\_Earth\\_s-changing\\_magnetism](http://www.esa.int/Our_Activities/Observing_the_Earth/Swarm/Swarm_reveals_Earth_s-changing_magnetism).

13. Новиков К.В. 2013. МАГНИТОРАЗВЕДКА, Часть 1 Учебное пособие для студентов-геофизиков очной формы обучения Москва, 138 с.

*V.M.Babazadeh, H.O.Veliyev, Sh.F.Abdullayeva, N.N.Ismayilova*

## THE ROLE OF MAGNETOMETRIC RESEARCH IN THE SEARCH OF ORE AND NON-ORE DEPOSITS IN THE TERRITORY OF AZERBAIJAN

### ABSTRACT

There was a description of the magnetometric planning carried out on the territory of Azerbaijan, the application of the magnetometric method in the search for ore (iron, aluminum, gold, silver, copper, lead, mercury, etc.) and non-ore (oil, gas, shale, peat, ore, etc.) deposits has been scientifically substantiated. It was noted that in the field of exploration and exploitation of ore deposits, along with complex geo-physical methods, it is important to apply the magnetometric method in accordance with the state program of Azerbaijan. Unfounded opinions on the inefficiency of the magnetometric method in the search and discovery of ore and non-ore deposits in the territory of Azerbaijan were clarified. The possibility of conducting measurements in any complex relief areas, where magnetic planning is economically inexpensive, and the accuracy of the data obtained are compared with the results of electrical exploration. Ore deposits in the territory of Azerbaijan, mainly gold, iron, etc. Planning with modern magnetometers in the search for deposits is explained by the example of the Tulallar field discovered in 2002 in the Goygol region.

It was found that magnetic anomalies were observed along the derivative quartzites and fractures in the Tulallar deposit, and it was recommended to analyze magnetometric results on the basis of advanced processing programs and compare them with other geophysical results in future exploration works.

*В.М.Бабазаде, Г.О.Велиев, Ш.Ф.Абдуллаева, Н.Н.Исмайлова*

## РОЛЬ МАГНИТОМЕТРИЧЕСКИХ ИССЛЕДОВАНИЙ В ПОИСКАХ РУДНЫХ И НЕРУДНЫХ МЕСТОРОЖДЕНИЙ НА ТЕРРИТОРИИ АЗЕРБАЙДЖАНА

### АННОТАЦИЯ

В статье дается научное обоснование целесообразности и эффективности применения магнитометрического метода при поиске рудных (железо, алюминий, золото, серебро, медь, свинец, ртуть и др.) и нерудных (нефть, газ, сланцы, руда и др.) месторождений на территории Азербайджана. Отмечено, что в области разведки и эксплуатации рудных месторождений, наряду со сложными геофизическими методами, необходимо применение магнитометрического метода. Показана возможность проведения магнитных измерений при любой сложности рельефа местности, отмечена невысокая стоимость магнитной планировки, с точностью полученных данных, сравнимых с результатами электроразведки. Эффективность магнитного планирования с использованием современных высокоточных магнитометров при поиске рудных месторождений на территории Азербайджана, в основном золота, железа и др., объясняется на примере месторождения Тулаллар, открытого в 2002 году в Гейгельском районе.

Отмечено, что магнитные аномалии наблюдались вдоль производных кварцитов и трещин на месторождении Тулаллар, и было рекомендовано проанализировать магнитометрические результаты на основе передовых программных обеспечений и сравнить их с другими геофизическими материалами при дальнейших геологоразведочных работах.